



**Ramazan  
SIRACOĞLU**  
*professor*

(əvvəli ötən sayımızda)

*Araşdırmadan belə nəticəyə gəlmək olur ki, müsəlman qadınlar iş üçün hicablı şəkildə müraciət etdikdə onların şansı avtomatik olaraq sıfır düşür.*

*Parisdə müsəlmanlar üçün məscidlər olsa da, rəsmi dairələr onların artmasından ehtiyatlanır. Məsələn, 1922-ci ildə inşa olunmuş Böyük Cami Müftülüyü əlavə tikinti üçün 2013-cü ildə Paris bələdiyəsinə müraciət etsə də, müftülüyə rədd cavabı verilmişdir. Ümumiyyətlə isə, Paris ərazisində ilk məscid 1856-ci ildə Per Laşez məzarlığında inşa olunmuşdu. Osmanlı dövlətinin səfirliliyi pulla almış olduğu 800 kv. metrlik yerdə tikilmiş bu məscid dünyasını dəyişen müsəlmanlar üçün dini mərasimlərin yerinə getirilməsi üçün nəzərdə tutulmuşdu. Türkler Parisdən əvvəl Marsel'də bir məscid tikmişdilər. Fransa kralı I. Fransuanın (1515-1547) Sultan Süleyman Kanunidən (1520-1566) yardım istəmiş, sultan da admiral Barbaros Hayreddin Paşanı (1475-1546, kürən olduğu üçün avropanılar ona "qırmızı saqqal-Barbaros" ləqəbi vermişdilər) Fransanı İspan işgalindən qurtarmaq məqsədilə 1543-cü ildə Toulon, Marsel ve Nis şəhərlərinə hərbi səfərə göndərmişdi, o da fransızları rəsmən İspanların əlinən dən qurtarmışdı. Buna minnətdarlıq cavabı olaraq kral I. Fransua Marsel'də məscid inşa etdirmişdi. Lakin 1792-ci ildə Fransada Böyük inqilab zamanı o məscid dağıdılmışdır.*

Tariixçiləri 1916-ci ildə Fransa-Böyük Britaniya ve Rusiya arasında gerçekleşmiş Saykes-Pikot anlaşmasından xəbərdardırlar. Bu gizli sövdələşməyə görə, Fransa: Osmanlı dövlətinə məxsus Adana, Antep, Urfa, Mardin, Diyarbakır, Mosul ilə Suriyanı; Böyük Britaniya: Bağdad, Bərə, Hayfa, Akka və Cənubi Mesopotamiyani; Rusiya isə: Trabzon, Örzurum, Van, Bitlis və Cənubi-şərqi Anadolunun bir hissəsini əle keçirəcəkdi. Fransızlar 27 oktyabr 1916-ci ildə Osmanlı dövləti təbəələri olan ermənilərlə gizlince gizli sazişə gəlmişdilər ki, fransızlar Osmanlı dövlətinə qarşı vuruşacaq ermənilərdən ibarət silahlı birləşmələrin (legion) təşkilinə kömək edəcəklər və Osmanlı dövləti məglub edildikdən sonra Kılıçlı ərazisində (Türkiyənin cənubunda, indiki Adana, Osmaniye və Mersin-İçel - vilayətlərinin hamisini, Hatay, Antalya və Karaman vilayətlərinin bir hissəsini əhatə edən bölgə) ermənilərə dövlət yaradacaqlar.

Lakin hadisələrin sonrakı gedisi həm fransızların, həm də ermənilərin arzusunu ürəyində qoydu. Rusiyada 25.10.1917-ci ildə baş vermiş inqilab dünyanın siyasi mənzərəsini bir anda dəyişdi. 24.11.1917-ci ildə L.Trotski "İzvestiya" qəzetində çıxış edərək üç dövlət arasında imzalanmış gizli Saykes-Pikot

sövdələşməsinin məhiyyətini aləmə yadı. Rusiyada siyasi həkimiyətə gələn V. İ. Leninin göstərişi ilə 1918-ci ilin mart ayının 3-də L. Trotzki Brest-Litovsk sülh müqaviləsini imzaladı və Sovet Rusiyasının çar zamanı əle keçirilmiş Osmanlı torpaqlarından bir-dəfəlik imtina etdiyini təsdiqlədi.

Anadoluda Böyük Milli Mücadilə savaşı başladı. Qazi Mustafa Kamal Paşanın rəhbərliyi ilə türk milləti "7 düber" adlandıran beynəlxalq güclərin ordularını Anadoludan "iti qovan kimi" qovdu və Osmanlı imperiyasının xərabəliyindən qüdrətli Türkiye Respublikasını yaratdı.

*Fransızların erməni sevgisi isə bitmək bilmədi. İmkən tapan kimi haqq-nahaqq, erməniləri*

Rusiyadan sonra ən çox sərməyə yatıran investor ölkədir. ATƏT-in Minsk qrupunun həmsədri Fransa 28 il ərzində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazisindən 28 santimetr də olsa torpağın azad olunmasına nail ola bilmədi.

Müzəffər Azərbaycan Ordu-su o fərasətsiz Minsk qrupunun illərlə süründürdüyü, qəsdən dolaşığa saldığı işi 44 günə həll edən kimi, Fransa təşvişə düşdü. Bəlkə də Qarabağın harada yerləşdiyini heç xəritədə tapa bilmeyən, ümumiyyətlə, Qarabağ məsələsinin mahiyyətindən bixəbər bir çox fransız senatoru sağlam məntiqə, siyasi baxışa zidd olan qərar qəbul etdilər. Bu nə operativlik, nə caniyananlıqdır, müsyö senatorlar?

Göyçəlilər, vedilililər, zəngibasılırlar, irəvanlılar el-obasından didərgin ediləndə, şüsalıllar, xocalıllar, laçınlılar, kəlbəcərlilər, qubadlılar, cəbrayıllılar, zəngi-

onları hərbi əməliyyatlar keçirilən yerdən məqsədyönlü şəkildə uzaqlaşdırmaq (təhcir) işini Fransada 2011-ci ildə sözde soyqırımı kimi təsdiqləmək, bunun əksini söyləyənləri 1 il həbs (və ya 45 min avro cərimə) etmək cəzası verməyin məqsədi nədir? Bəs söz azadlığı vardi, plüralizm vardi?

*Bəlkə də, Fransa Qarabağ məsələsinə dini prizmadan ya-naşlığından Azərbaycan əleyhinə qarar çıxardı. Azərbaycanın müsəlman, ermənilərin xristian olması, senatorların yanlış və haqsız fikirlərə düşməsinəmə səbab olub? Heç inandırıcı görünür. Ya da Fransa Türkiyəyə qarşı olan acığını Azərbaycan dan çıxmış istayıb? Bəlkə, Fransada getdikcə çoxalan müsəlman əhalisinin artım tempi hörmətli senatorların yanlış qərrara gəlməsində həlledici rol oynayır? Ya da erməni diasporu xüsusi fəaliq göstərib? Mən əs-*

Notre-Dame de Paris ) kilsəsində baş vermiş güclü yanğın xəberini eşidən bütün Azərbaycan vətəndaşları çox məyus olmuşdular. Sayqı və sevgi isə qarşılıqlı olmalıdır. Azərbaycan dünəyi, modern dövlətdir, lakin dini inanclarla, etiqadlara, tarixi-maddi və mənəvi sərvətlərə böyük diqqət yetirilir. Azərbaycanda, onu dost bilənlər üçün həmişə ehtiram, məhəbbət var.

Lakin Fransa rəsmiləri Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına zidd qərar qəbul edib onun unitar dövlət quruluşunu təhdid altına almaq istəyəndə mənim fransız dəyərlərinə münasibətim dərhal dəyişir. O zaman dünyanın xəritəsində kiçicik nöqtə boyda görünən Kür çayı mənim nəzerimdə bir ümmənə döñür, Sənə çayından yüz dəfə böyük şəkil alır; düşünürəm ki, əsrlərin şahidi doğma Qız qalası, Eylef qülləsindən dəfələrlə uca-

## Fransada müsəlman xofunun səbabı

«Paris və fransız qadınlar "qaralar" a qalacaq»



dəstəklədilər. Mahiyyət etibarıyla, Fransa-Ermənistən iqtisadi münasibətlərinin illik ticari dövriyyəsi Azərbaycanla müqayisədə (məsələn, 2014-cü ildə Azərbaycan-Fransa ticari dövriyyəsi 1 milyard 681 milyon dollar

lanlılar, füzulililər, ağdamlılar doğma dədə-baba yurdlarından pərən-pəren salınanda, məsum körpələr qanlarında qəltən ediləndə, qız-gəlinlərin şərəfi-iffeti alçaldılanda, məscidlər, məzarlıqlar təhqir olunanda, Azərbaycan

la və əsla mədəniyyətləri bir-birinə qarşı qoymaq fikrində deyiləm. Yaxşı biliyəm ki, fransızların da ümbəşəri dəyərlərə sahib çox nümunələri və nümayəndələri var. Lakin heç kəs, o cümlədən Faransa özünü elit sayib bi-

**Müzəffər Azərbaycan Ordusu o fərasətsiz Minsk qrupunun illərlə süründürdüyü, qəsdən dolaşığa saldığı işi 44 günə həll edən kimi, Fransa təşvişə düşdü. Bəlkə də Qarabağın harada yerləşdiyini heç xəritədə tapa bilməyən, ümumiyyətlə, Qarabağ məsələsinin mahiyyətindən bixəbər bir çox fransız senatoru sağlam məntiqə, siyasi baxışa zidd olan qərar qəbul etdilər. Bu nə operativlik, nə caniyananlıqdır, müsyö senatorlar?**

olub) çox cüzi— 42,5 milyon—dollar (?) olsa da, Fransa rəsmi dairələri Ermənistəni xüsusi canfəşanlıqla dəstəkləməkdədir.

Təsadüfi deyil ki, 2001-ci ildə Jak Şirakin prezidentliyi dönmində məhz Fransa, Avropa dövlətləri arasında ilk olaraq Ermənilərin sözde "soyqırım"ını tanıdı, 18 il sonra -2019-cu ilin fevralında Fransanın indiki başçısı Emmanuel Makron 24 aprelin ermənilərin anım günü kimi qeyd olunması haqqında qərarı imzaladı. Fransa Ermənistana

imdad haraylayanda sizin quaqalarınız, gözleriniz haradayıd? Nə üçün o zaman və sonrakı 28 il ərzində qahmar çıxdığınız eñiz xələf ermənilərə "ara, o torpaqlar sizin deyil" deməyə cəsərətiniz çatmadı? Amma indi can hövülüyle qərar qəbul edirsiniz, Alban kilsələrini erməniləşdirib YUNESKO-nun qoruması altına alırsınız, beynəlxalq gücləri Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırsınız.

Birinci Dünya müharibəsi zamanı mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə

zə qətiyyən yuxarıdan aşağıya baxa bilməz. Azərbaycanda Edit Piafi, Mirey Matyeni, Co Dassini, Dalidani, Yves Montand, Selin Dion dinləyəndə riqqətə gələn; Pyer Rişari, Jan Renon, Jan Qaben, Jan Mareni, Jan Pol Belmondon, Alen Delon, Jerar Depardyeni heyranlıqla izleyən; Luis Duprenin, Yuli Bretonun, Bernard Buffenin, Yakop Pisaronun çəkidləri rəsm əsərləri qarşısında heyrətini gizlədə bilməyən minlərəcə insan var.

15 aprel 2019-cu ildə dünyaca məşhur Paris Notr Dam (

dır, dahi Üzeyir bəyin "Koroğlu"-su Jorj Bizenin "Karmen"indən daha möhtəşəmdir. Fransızların "Pejo"suna, "Reno"suna minməsəm də olar, Naxçıvanın "NAZ"ına nə gelib? Zaqtala-nın "Güləb"inin ətri fransız "Şanəl"indən daha rayihəlidir desəm, yəqin ki, mübaliğe olmaz. Mənim təsəvvürüm də Mir Calalin yetim Baharının acı təleyi Viktor Hüqonun sefil Qavroşandan dəha faciəvidir, Cəlil Məmmədquluzadənin bələkəş Novru-zelisi sadələvhəlük baxımından Volterin Kandidindən müqayisələnəz dərəcədə sadəldildir, Mirzə Fətəlinin Hacı Qarası xəsislikdə Molyerin Qarpaqonunu çaya susuz aparıb suzuz gəti-rər, Cəfər Cabbarının təleyi ilə barışmayan Sevili xarakter baxımından Stendalin Luizasından dəfələrlə səbatlıdır, Əbdürəhim bəy Haqverdiyevin nakam talebi Gövhərtacı Gi de Mopassanın Matildasından daha acinacaqlı durumdadır, Anarın Tehminəsi چىلچىلىق açısından Floberin Madam Barorisindən çox üstündür.

*Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qeyri-obyektiv qərar, təəssüf ki, ikı ölkə arasındakı münasibətlərə neqativ təsir göstərəcək, siyasi-iqtisadi əlaqələrda soyuqluq yaradacaq. Təsadüfmü, qanuna uyğunluqmu, bilmirəm, bu sətirləri yazarkən televiziya kanallarından birində oxuduğu fransız mahnları ilə milyonların qəlbində taxt qurmuş italyan əsilli Salvatore Adamonun çox məşhur, unudulmaz mahnısı ifa olunmaga başladı: "Tombe la neige" (Qar yağır)...*

Xəyalimdə bir anlığa Murovdağda, Kəlbəcərdə, Laçında qurşağadək qarın içinde əli tətikdə, gözləri üfüqdə, status-kvonu da, təmas xəttini də yox etmiş ayyıq-sayıq qəhrəman Azərbaycan ƏSGƏRİ canlandı. Sanki o qar bəmbəyaz örtüsü ilə bütün məşum qaranlıqların, mənhus qara günlərin üstündən xət çəkmək, didərginlərimizin ələm və iztirablı yollarını birləşfəlik örtmək, sabahın bərraqq, ağıppaqq parlaq səhifələrini yazmaq üçün yağırdı...